

KİVDF

Layihənin istiqaməti:
“İctimai və dövlət maraqları”

Gələn il fevralın 3-də XX əsr Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq iz qomyş yazıçı-publisist, naşir-reddaktor, tərcüməçi, dövlət xadimi, diplomat, Azərbaycanın istiqqlalı uğrunda ideoloji mücadilə aparmış Ceyhun Hacıbəylinin anadan olmasının 125 il tamam olur. 28 yaşında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin məsul tapşırığı ilə Parisə ezam olunan Ceyhun Hacıbəyli ömrünün sonundak - 1962-ci ilədək Fransada cismen yaşamaq məcburiyyətində qalmışdır.

“Cismən” kəlməsini bilərkəndən istifadə etdim, çünki Ceyhun bəy ruhən bir an da olsun, Vətənindən ayrılmamışdır. Ceyhun bəyin mühacirət dövrü zəngin və çoxşaxəli ədəbi-publisistik irsi və fədakar fealiyyəti dediklərimizi təsdiq edir. Baxın, vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiogluna məktublu ünvanlayır. Həmin məktubda o, Azərbaycanın istiqqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna yazar, vəsiyyət edir ki, mühacirləri bir yere toplamağa sey ediniz, bu çox mühümdür. Bu barədə “Mücahid” jurnalının 1963-cü il nömrəsində “Ceyhun bəyin vəsiyyəti” adlı iri-hecmli məqale dərc olunub.

Bələ bir təfəkkür terzini sahib xadimin irsi və şəxsiyyətinin sovet rejimi və komunist ideologiyasının hökmranlığı illərində xalqdan gizlədilməsi təbii idi və təsədüfi deyil ki, sovet hakimiyyəti illərində heç bir mənbədə Ceyhun Hacıbəylinin adına rast gelinmir. Yalnız bir iştiraka var. 90-ci illərin əvvəllərində Ceyhun Hacıbəylinin dini görüşləri ile bağlı bir avtoreferat yazdım, rey üçün onu Milli Elmlər Akademiyasının Fəlsəfə Institutuna təqdim etdim. Bir neçə gün sonra nəticəni öyrənmək üçün müraciət edəndə məni institutun fəlsəfə kafedrasının müdürü prof. Məqsəd Səttarovun qəbuluna dəvet etdim. Get-geli xoşlamadığımdan bir qədər asəri və gərgin şəkildə Məqsəd müəllimə özümü təqdim etdim. Gözlədiyimin tam əksi oldu. O, məni gülerüzlə qarşılıdı. Lakin mətbətə keçəndə bir an içərisində görkəmi dəyişdi, siması indi da təsvir edə, yaza, yoza bilməyəcəyim bir hal aldı. Dedi:

- Men tarixinin çox sürprizlərini görmüşəm, amma beləsi heç qarşımı çıxmamışdı.

İlk dəfə gördüğüm bu adam çəşqin və təəccüb dolu nəzərlə ona baxdığımı görüb dəvam etdi :

- İndiki kimi yadımdadır. 1959-cu il idi. Məni bir qrup alımlı gecə təcili Mərkəzi Komitənin Təhlükəşöbəsinə dəvet etdilər. İlk sözləri bu oldu ki, buradakı səhəbət kənarə çıxmamalıdır. Sonra bize Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən daxil olan bir məktubu və ona elave olunmuş “İslam əleyhənə təbliğat və onun Azərbaycanda yeni metodları” adlı məqaləni verdilər. Dedi ki, bu, Ceyhun Hacıbəyov adlı birisinin məqaləsidir. Bizi xaricdə biabır edir, ona tutarlı cavab yazmaq lazımdır. Biz razılıq verib durmaq istəyəndə dedilər ki, yeməyiniz, içməyiniz, yatmağınız burada olacaq, cavab yazanadək evə getmək yoxdur. Biz bir neçə alım həmin gecə o məqaləye cavab yazdıq. O vaxtdan bu sırri, suali üreyimdə saxlamışam ki, bu Ceyhun Hacıbəyov kimdir? Nə yaxşı ki, bu mövzunu işləmisen. Təklif edirəm ki, mövzunun adını deyis “Ceyhun Hacıbəylinin dini-fəlsəfi görüşləri” qoy, bir az eləvə etsən, hazır işdir. Elmi rehberin mən olaram. Qısa zamanda müdafiə edərsən. Mən də o vaxt könülsüz imzaladıqım rəyin əzabından qurtararam.

Mən Məqsəd müəllimə mövzuya bu qədər diqqət və həssaslıq yanaşmasına görə təşəkkür etdim. 50-ci illərin sonunda baş vermiş bu hadisədən başqa sovet hakimiyyəti illərində ölkəmizdə Ceyhun Hacıbəylinin hər hansı bir münasibətə adı çəkilən bir mənbəyə rast gəlməmişəm. Halbuki o, qeyd etdiyimiz kimi, Azərbaycan tarixində parlaq və silinməz iz qomyşdır.

Ceyhun Hacıbəyli Həsən bəy Zərdabi haqqında “Onun həyatı da, ölümü də cəmiyyət üçün idi”

Gələn il fevralın 3-də XX əsr Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi həyatında parlaq iz qomyş yazıçı-publisist, naşir-reddaktor, tərcüməçi, dövlət xadimi, diplomat, Azərbaycanın istiqqlalı uğrunda ideoloji mücadilə aparmış Ceyhun Hacıbəylinin anadan olmasının 125 il tamam olur. 28 yaşında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin məsul tapşırığı ilə Parisə ezam olunan Ceyhun Hacıbəyli ömrünün sonundak - 1962-ci ilədək Fransada cismen yaşamaq məcburiyyətində qalmışdır.

“Cismən” kəlməsini bilərkəndən istifadə etdim, çünki Ceyhun bəy ruhən bir an da olsun, Vətənindən ayrılmamışdır. Ceyhun bəyin mühacirət dövrü zəngin və çoxşaxəli ədəbi-publisistik irsi və fədakar fealiyyəti dediklərimizi təsdiq edir. Baxın, vəfatından üç gün əvvəl 1962-ci ilin 19 oktyabrında Azərbaycan Xalq Cümhuriyyətinin sonuncu daxili işlər naziri Mustafa Vəkiogluna məktublu ünvanlayır. Həmin məktubda o, Azərbaycanın istiqqlalı üçün mühacirlərin tək bayraq altında birləşmələrini və mübarizə aparmalarını arzulayır, hər cür qruplaşmaya qarşı olduğunu bildirir və dostuna yazar, vəsiyyət edir ki, mühacirləri bir yere toplamağa sey ediniz, bu çox mühümdür. Bu barədə “Mücahid” jurnalının 1963-cü il nömrəsində “Ceyhun bəyin vəsiyyəti” adlı iri-hecmli məqale dərc olunub.

Bele bir təfəkkür terzini sahib xadimin irsi və şəxsiyyətinin sovet rejimi və komunist ideologiyasının hökmranlığı illərində xalqdan gizlədilməsi təbii idi və təsədüfi deyil ki, sovet hakimiyyəti illərində heç bir mənbədə Ceyhun Hacıbəylinin adına rast gelinmir. Yalnız bir iştiraka var. 90-ci illərin əvvəllərində Ceyhun Hacıbəylinin dini görüşləri ile bağlı bir avtoreferat yazdım, rey üçün onu Milli Elmlər Akademiyasının Fəlsəfə Institutuna təqdim etdim. Bir neçə gün sonra nəticəni öyrənmək üçün müraciət edəndə məni institutun fəlsəfə kafedrasının müdürü prof. Məqsəd Səttarovun qəbuluna dəvet etdim. Get-geli xoşlamadığımdan bir qədər asəri və gərgin şəkildə Məqsəd müəllimə özümü təqdim etdim. Gözlədiyimin tam əksi oldu. O, məni gülerüzlə qarşılıdı. Lakin mətbətə keçəndə bir an içərisində görkəmi dəyişdi, siması indi da təsvir edə, yaza, yoza bilməyəcəyim bir hal aldı. Dedi:

- Men tarixinin çox sürprizlərini görmüşəm, amma beləsi heç qarşımı çıxmamışdı.

İlk dəfə gördüğüm bu adam çəşqin və təəccüb dolu nəzərlə ona baxdığımı görüb dəvam etdi :

- İndiki kimi yadımdadır. 1959-cu il idi. Məni bir qrup alımlı gecə təcili Mərkəzi Komitənin Təhlükəşöbəsinə dəvet etdilər. İlk sözləri bu oldu ki, buradakı səhəbət kənarə çıxmamalıdır. Sonra bize Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən daxil olan bir məktubu və ona elave olunmuş “İslam əleyhənə təbliğat və onun Azərbaycanda yeni metodları” adlı məqaləni verdilər. Dedi ki, bu, Ceyhun Hacıbəyov adlı birisinin məqaləsidir. Bizi xaricdə biabır edir, ona tutarlı cavab yazmaq lazımdır. Biz razılıq verib durmaq istəyəndə dedilər ki, yeməyiniz, içməyiniz, yatmağınız burada olacaq, cavab yazanadək evə getmək yoxdur. Biz bir neçə alım həmin gecə o məqaləye cavab yazdıq. O vaxtdan bu sırri, suali üreyimdə saxlamışam ki, bu Ceyhun Hacıbəyov kimdir? Nə yaxşı ki, bu mövzunu işləmisen. Təklif edirəm ki, mövzunun adını deyis “Ceyhun Hacıbəylinin dini-fəlsəfi görüşləri” qoy, bir az eləvə etsən, hazır işdir. Elmi rehberin mən olaram. Qısa zamanda müdafiə edərsən. Mən də o vaxt könülsüz imzaladıqım rəyin əzabından qurtararam.

Mən Məqsəd müəllimə mövzuya bu qədər diqqət və həssaslıq yanaşmasına görə təşəkkür etdim. 50-ci illərin sonunda baş vermiş bu hadisədən başqa sovet hakimiyyəti illərində ölkəmizdə Ceyhun Hacıbəylinin hər hansı bir münasibətə adı çəkilən bir mənbəyə rast gəlməmişəm. Halbuki o, qeyd etdiyimiz kimi, Azərbaycan tarixində parlaq və silinməz iz qomyşdır.

Ceyhun bəyin mətbuat sahəsindəki xidmetləri isə xüsusi qeyd olunmalıdır: mühacirətdən əvvəl (1919-cu ilədək) “Kaspı”, “Irşad”, “Tərəqqi”, “Proqres”, “Baku”, “Azərbaycan”..., eləcə də fransız mətbuatı ilə elaqə saxlamış, əməkdaşlıq etmiş, “İzvestiə” (“Kaspı”nın əlavəsi), “İtihad” və “Azərbaycan” qəzetlərinin redaktoru olmuşdur. Mühacirət illərində C.Hacıbəyli 1926-ci ilde Parisdə fransız dilində buraxılan “Azərbaycan” jurnalına, “Kavkaz” jurnalının fransız nəşrinə, 1952-1953-cü illərdə Münhəndə Azərbaycan və rus

missiya yarımqıq qoya bilməzdi. Həsən bəy qərək qədər həyatı məsələlərde bele öz şəxsi mənafeyini ictimai maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı. Qəzada ona qəti təklif edildi: ya xidmeti Yekaterinoqradda - yəni Qafqazdan kenarda davam etdirməli, ya istəfa vermel! Həsən bəy ikincini seçdi. Çünkü mənsub olduğu xalqdan kənardə ona həyat yox idi”.

C.Hacıbəylinin düşündürən, narahat edən suallar çıxdı: nə üçün Həsən bəyin programlarının, İslahatlarının, ideya və əməllerinin ic- missiya yarımqıq qoya bilməzdi. Həsən bəy qərək qədər həyatı məsələlərde bele öz şəxsi mənafeyini ictimai maraqlara qurban verməyə özündə güc, qüdrət tapdı. Qəzada ona qəti təklif edildi: ya xidmeti Yekaterinoqradda - yəni Qafqazdan kenarda davam etdirməli, ya istəfa vermel! Həsən bəy ikincini seçdi. Çünkü mənsub olduğu xalqdan kənardə ona həyat yox idi”. C.Hacıbəylinin düşündürən, narahat edən suallar çıxdı: nə üçün Həsən bəyin programlarının, İslahatlarının, ideya və əməllerinin ic-

gün müsəlmanların (azərbaycanlıların - T.A.) mədəni-maarifçilik sahəsində pioneri sayılan Həsən bəy Məlikovun vəfatının 7 il tamam olur. Bakılıların pafoslular nitqləri və tentənəli mərasimle öz xadimlərini dəfn etdikləri həmin gündə vur-tut 7 il keçir. Hələ tam soyumamış meyit üzərində səslenən o çıxışlar mənimindi di - qulaqlarımızdadır. Aman Allah, həmin nitqlərden necə ad-əlov püşkürürdür, çıxışlar ürəklərdə necə bir ümidi çırğı yandırır, mərhumun xatirəsi minnətdarlıq hissini ilə necə yad edilirdi. Həmin gündən cəmi yeddi il ötmüşdür. Nə olsun? O təmtəraqlı, ibarəli nitqlərdən nə qaldı? Deyesən, külək elə həmin gün o çıxışları sovurub apardı. Həsən bəy tentənəli şəkildə defn olundu, onun haqqında 2-3 gün də orda-burda danışdır, qəzet və jurnallar onun bioqrafiyasını dərc etdilər, portretini verdi - vessalam”.

C.Hacıbəyli publisistikasının məzzi, məhiyyəti, ideyası, amali maarifçilik missiyasına xidmet etməsidir ki, onun da qida mənbəyi müəllifin təhsilə, məktəbə tükenməz sevgisidir. O, mətbuatı cəmiyyətin dirçəlişi üçün mühüm vasita, milletin nicat yolu hesab etdiyindən mətbuat xadimlərinin əməyini, fealiyyəti - yüksək dəyərləndirir, onların xatirəsinin ehtiramla yad edilməsinin zərurılığını diqqətə çatdırır. Ceyhun bəy ona müxtəlif sahələrdə ilk addımı atmağı öyrədən, ona zəngin miras, ırs qoyan, onu mədəni həyata alışdırın xadimini unutduğuna görə qınayı. Halbuki digər xalqlar ona xidmet göstərən övladlarının xatirəsinə ezik tutur, ona abide qoyur, adını əbədiyədir, ailəsinə qayğı gösterir. Bizdə isə təmamilə eksinədir.

C.Hacıbəylinin təqid hədəfinde cəmiyyətin bütün üzvləridir, dövlət qurumlarıdır, ictimai və xeyriyyə təşkilatlarıdır. O yazar ki, biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adı qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gelmedi, biz nəinki Həsən bəyin adını və xatirəsinə əbədiyədir, heç adı qəbirüstü daş qoymaq üçün onun ailəsinə üçün çalışdıq, nəinkin onun ailəsinə qayğı göstərmədi, eksinə elə bil ona əlavə dərd, kedər getirmək prinsipi ilə behsə girdik. Bu mənəda Həsən bəyin neçə illər boyu üzvü olduğu müssəsəsinin münasibəti daha qəribərdir. C.Hacıbəylinin təqid hədəfinde cəmiyyətin bütün üzvləridir, dövlət qurumlarıdır, ictimai və xeyriyyə təşkilatlarıdır. O yazar ki, biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adı qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gelmedi, biz nəinki Həsən bəyin adını və xatirəsinə əbədiyədir, heç adı qəbirüstü daş qoymaq üçün onun ailəsinə üçün çalışdıq, nəinkin onun ailəsinə qayğı göstərmədi, eksinə elə bil ona əlavə dərd, kedər getirmək prinsipi ilə behsə girdik. Bu mənəda Həsən bəyin neçə illər boyu üzvü olduğu müssəsəsinin münasibəti daha qəribərdir. C.Hacıbəylinin təqid hədəfinde cəmiyyətin bütün üzvləridir, dövlət qurumlarıdır, ictimai və xeyriyyə təşkilatlarıdır. O yazar ki, biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adı qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gelmedi, biz nəinki Həsən bəyin adını və xatirəsinə əbədiyədir, heç adı qəbirüstü daş qoymaq üçün onun ailəsinə üçün çalışdıq, nəinkin onun ailəsinə qayğı göstərmədi, eksinə elə bil ona əlavə dərd, kedər getirmək prinsipi ilə behsə girdik. Bu mənəda Həsən bəyin neçə illər boyu üzvü olduğu müssəsəsinin münasibəti daha qəribərdir. C.Hacıbəylinin təqid hədəfinde cəmiyyətin bütün üzvləridir, dövlət qurumlarıdır, ictimai və xeyriyyə təşkilatlarıdır. O yazar ki, biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adı qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gelmedi, biz nəinki Həsən bəyin adını və xatirəsinə əbədiyədir, heç adı qəbirüstü daş qoymaq üçün onun ailəsinə üçün çalışdıq, nəinkin onun ailəsinə qayğı göstərmədi, eksinə elə bil ona əlavə dərd, kedər getirmək prinsipi ilə behsə girdik. Bu mənəda Həsən bəyin neçə illər boyu üzvü olduğu müssəsəsinin münasibəti daha qəribərdir. C.Hacıbəylinin təqid hədəfinde cəmiyyətin bütün üzvləridir, dövlət qurumlarıdır, ictimai və xeyriyyə təşkilatlarıdır. O yazar ki, biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adı qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gelmedi, biz nəinki Həsən bəyin adını və xatirəsinə əbədiyədir, heç adı qəbirüstü daş qoymaq üçün onun ailəsinə üçün çalışdıq, nəinkin onun ailəsinə qayğı göstərmədi, eksinə elə bil ona əlavə dərd, kedər getirmək prinsipi ilə behsə girdik. Bu mənəda Həsən bəyin neçə illər boyu üzvü olduğu müssəsəsinin münasibəti daha qəribərdir. C.Hacıbəylinin təqid hədəfinde cəmiyyətin bütün üzvləridir, dövlət qurumlarıdır, ictimai və xeyriyyə təşkilatlarıdır. O yazar ki, biz nəinki Həsən bəyə abidə ucaltmadıq, heç adı qəbirüstü daş qoymaq üçün onun həyat yoldaşına kömək etməyə gelmedi, biz nəinki Həsən bəyin adını və xatirəsinə əbədiyədir, heç adı qəbirüstü daş qoymaq üçün onun ailəsinə üçün çalışdıq, nəinkin onun ailəsinə qayğı göstərmədi, eksinə elə bil ona əlavə dərd, kedər getirmək prinsipi ilə behsə girdik. Bu mənəda Həsən bəyin neç